

TAMKART TARİF CƏDVƏLİ

1	Kartın tipi	Tam DigiCard Mastercard TamKart Mastercard Standard / VISA Classic TamKart Mastercard Gold / VISA Gold TamKart Mastercard Platinum / VISA Platinum TamKart MasterCard Premium / VISA Premium
2	Kartın növü	Tam DigiCard yalnız debet növdədir. Kombo kart (Eyni kartda 2 fərqli kartı, kredit və debet kartları birləşdirən kombo kartdır)
3	Kartın valyutası	TamKart kredit kartları - AZN TamKart debet kartları - AZN / USD / EUR Tam DigiCard - AZN/USD/EUR
4	Kart üzrə ümumi xidmət haqqı	Kredit kartlar TamKart Classic / Standard - 20 (kampaniya çərçivəsində pulsuz təqdim olunur) TamKart Gold - 30 TamKart Platinum - 100 TamKart Premium - 300 Debet kartlar Tam DigiCard - 0 AZN TamKart Standard / Classic Debet - 10 TamKart Gold Debet - 50 TamKart Platinum Debet- 100 TamKart Premium Debet- 500 Həmçinin kart sifariş verilərkən kart hesabına ş.v mədaxil edildikdə TamKart Debet kartlar pulsuz da təqdim oluna bilər. TamKart Standard / Classic Debet - 500 AZN* TamKart Gold Debet - 2000 AZN TamKart Platinum Debet - 5000 AZN (kart növündən asılı olaraq kampaniya çərçivəsində güzəştli və ya pulsuz təqdim olunur) *Regionlarda yerləşən filiallarda və bütün ASAN şöbələrdə - 200 AZN, EUR. USD
5	Kartların istifadə müddəti	Kredit kartlar TamKart Classic / Standard - 5 il TamKart Gold - 5 il TamKart Platinum - 5 il TamKart Premium - 5 il Debet kartlar Tam DigiCard - 5 il TamKart Standard / Classic Debet - 5 il TamKart Gold Debet - 5 il TamKart Platinum Debet- 5 il TamKart Premium Debet- 5 il
6	Kredit xətti üzrə limitin istifadə müddəti	35 ay
7	Güzəşt müddəti	60 günədək (öhdəliyin yarandığı aydan sonrakı ayın sonunadək)
8	Güzəşt müddətində illik faiz dərəcəsi	İllik 0%
9	Kredit xətti üzrə faiz dərəcəsi (illik)	TamKart Classic / Standard - 24% TamKart Gold - 22% TamKart Platinum - 20% TamKart Premium - 18%
10	Kredit xətti üzrə nağdlaşdırma limiti	Bütün kartlar üzrə kredit limitinin 100%-
11	Debet qalıqına faizin hesablanması	Qalığa hesablanan illik faiz dərəcəsi - 6-7% - Tam DigiCard Mastercard /TamKart Debet Classic/Standart və TamKart Debet Gold kartlarında - qalıq məbləği minimum 1000 AZN, maksimum 100000 AZN. - TamKart Debet Platinum və TAM kart Debet Premium kartlarında - qalıq məbləği minimum 3000 AZN, maksimum 100000 AZN. Qalığa faiz yalnız AZN valyutalı və ABB Mobile da qeydiyyatdan keçmiş kartlara aid olacaq.
12	Kart hesabının ödəniş terminalları və ABB-nin cash inn ATM-ləri ABB mobile və bankın MXS-lərinin kassaları vasitəsilə artımı	Ödənişsiz.
13	Kredit xəttinin nağdlaşdırılması	2.5% (min.2 AZN)
14	Debet hissəsi üzrə kartlararası köçürmələrə görə komissiya	Ölkədaxili bütün kartlara köçürmə: - Tam DigiCard Mastercard/ TamKart Debet Classic/ Standart/TamKart Debet Gold kartları -3000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN)* - TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalnetində komissiyasız (sonra 1% min 1 AZN)* - TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalnetində komissiyasız (sonra 1% min 1 AZN)* *Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.
	Debet hissəsi üzrə şəxsi vəsaitin nağdlaşdırılması	Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma: - Tam DigiCard Mastercard/ TamKart Debet Classic/ Standart /TamKart Debet Gold kartları -3000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN)* - TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalnetində komissiyasız (sonra 1% min 1 AZN)* - TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalnetində komissiyasız (sonra 1% min 1 AZN)* *Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə 3000 AZN limit birlikdə nəzərə alınacaq.
15	Kart hesabından çıxarış	Ödənişsiz
16	SMS xəbərdarlıq	3 AZN (aylıq)
17	Borcun olmaması barədə arayış	10 AZN
18	Keşbek hesablanması	Seçilmiş Faydalı keşbek paketinə özəl yüksək faizli keşbek. Qeyd: a) TamKart kartı ilə ABB mobile-da Faydalı keşbek paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan 10%-dək keşbek qazanacaqsınız. b) Faydalı keşbek üçün aylıq limit 300 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək.
19	Borcun ödənilməsi qaydası	1. Taksit əməliyyatları - 30 ayadək taksit imkanı mövcuddur və əməliyyat həyata keçirildiyi tarix nəzərə alınaraq hər növbəti ayın 1-10 aralığı taksit əməliyyatı üzrə ödəniş icra edilməlidir. 2. 20 AZN-dən yuxarı qeyri-taksit əməliyyatları üzrə 60 günədək güzəşt müddəti mövcuddur. Müştəri müvafiq tipli əməliyyatı həyata keçirdiyi tarixdən etibarən növbəti ayın sonuna kimi güzəşt müddətində olur. Ödəniş edilmədiyi təqdirdə güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq illik faiz dərəcəsinə uyğun olaraq gündəlik faizlər hesablanır. 3. 20 AZN və daha aşağı məbləğli əməliyyatlar üzrə növbəti ayın 10-a qədər güzəşt müddəti mövcuddur. Bu tipli əməliyyat həyata keçirildiyi tarixdən etibarən növbəti ayın 10-dək TAM ödəniş edilməlidir.